



## Cavid FƏRZƏLİ

\*\*\*

Sənə doğru  
ürəyimdə bütün gülə yerləri sağ qaldı,  
ölmədim qumruların nəğməsində, çiçəklərin  
dilində...

Sevda susandan bəri  
ürəyim daha çox arxanca atılır sənin  
qanadlarına tərəf yüyürən uçurumda,  
havaya sarılan yarasa gözlü dumanda...

Sənəcən qollarımın üstündə yaxın durdum  
qırırm qaranlıqdan asilan pəncərəyə,  
eynəkli masalara...

Ürəyim yenə eyni tərəfə axır  
durğun dənizlərdə, lal səmalarda...

Heyif, bilməmişəm,  
çiçəklərin doğulduğu gün ölürmüş bahar...  
Günəşin əynindəsə  
əlləri üşüyürmüş qışın.

...Və bir də bu payızda  
bütün yollar ölü daşımaqdan yorulub artıq...

Bağışla, ayrılığın əlindən ala bilmədim səni,  
Axı buludlar ölüm ayağında qalıb yağışların  
əlində...  
axı bütün sabahlar  
aydınlıqdan qıraq qalıb gecələrin əlində...

\*\*\*

Səndən ötrü çox üzgünəm...  
Ürəyində aydın bir səs olmaq istəyirəm;  
Səni hər duyduğumda-  
hər susqun kəlməmdə.

...Yolunda ayaqlarımı basdırıram  
qaranlıqların çiynində,  
bütün divarların gözün oyuram  
pəncərə şəkillərində.

...Qollarımda yuxusu yoxmuş pəncərələrimin,  
bax, gözlərim gecəyə danışır səni.  
Qaranlıqlar çapır divarları  
sənə doğru yel atına minən çitrağında...

...Bilirsənmi, sənsiz yaşamaq doğma bir  
yalana uymaqdır,  
doğma bir ürəkdə qış salmaqdır.

Əlləri saralmış bu payızda  
bütün rənglərdə sevirəm səni.  
Qoy sevgidən əl açsıń küçələr,  
qoy dizi qanasın yağışlarını.  
Çünkü  
Günəş qopan tərəfimiz aydınlıq saçar...  
Çünkü  
sənə olan eşqim hər tabutdan  
bir göz açar...